

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Lənkəran Dövlət Universiteti

«Təsdiq edirəm»
Tədrisin təşkili və təlimi
texnologiyaları üzrə
prorektor vəzifəsini icra edən:

dos. Z. İ. Məmmədov

7 Fevral 2025-ci il

Fənn sillabusu

Fakultə: Aqrar və mühəndislik

İxtisas: 060632 İnfomasiya texnologiyaları və sistemləri mühəndisliyi

İxtisaslaşma: İnfomasiya texnologiyaları və telekommunikasiya sistemləri

Kafedra: Texnologiya və texniki elmlər

I. Fənn haqqında məlumat:

Fənnin adı: İnfomasiya texnologiyalarının tarixi və metodologiyası

Kodu: MIF-B01

Tədris ili: I tədris ili, (2024-2025) Semestr: II

Tədris yükü: Auditoriya saatı 15 (10 saat mühazirə, 5 saat laborator məşqələ)

Tədris forması: Öyani

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 2 kredit

Auditoriya N:413

Saat: IV gün ust həftə saat 10¹⁵ -11⁵⁰

II. Müəllim haqqında məlumat:

Adı, soyadı, elmi dərəcəsi və elmi adı: Dəmirov Asəf Ağacəfər oğlu t.ü.f.d., dosent

Məsləhət saatı: IV gün saat 14⁰⁵ -15⁴⁰

E-mail ünvanı: asef.demirov@gmail.com

Kafedranın ünvanı: Lənkəran şəhər Fizuli 170 a Tədris korpusu

III. Təsviyyə olunan dərsliklər və dərs vəsaitləri:

1. M. N. Əlizadə , R.X. Ağamalıyev, İ.K. Musayev, N.S. Süleymanov. Kompüter elmlərinin tarixi və metodologiyası. Dərs vəsaiti, Bakı 2017, "MSV NƏŞR", Şəkilli, 176 səh.

2. Rezo Əliyev. Elmi işlərin yerinə yetirilməsi metodikası. Elmi layihələrin, diplom və dissertasiya işlərinin uğurlu hazırlanmasına dair vəsait. Bakı 2016..

2. INTERNET saytları.

4 bal- tələbə
Vətir,
3 bal- tələbənin,
1-2 bal- tələbənin,

3. Mühazire konspekt materialları.

4. Kerimov S.Q., Həbibullayev.S.B., İbrahimzadə.T.I "Informatika" Bakı-2011.

IV. Prerekvizitler: Fənnin tədrisi üçün öncədən, "Kompüter mühəndisliyinin əsasları", "Kompüterin tətbiqi nəzəriyyesinin əsasları", fənlərinin tədrisi vacibdir.

Bu sahə üzrə anlayışlar və prinsiplər təhlil olunur.

V. Korekvizitler: Bu fənnin tədrisi ilə eyni vaxtda başqa buna oxşar fənlərin tədrisinə ehtiyac yoxdur.

VI. Fənnin təsviri və məqsədi: Fenin tədrisində əsas məqsəd tələbelərə informasiyanın nəzəri əsaslarını, kompüter elminin tarixi və metodologiyasını, kompüterdə emal edilən kontent və hökumətin informasiyalasdırılmasının temel prinsipləri, elmi tədqiqatlarda assosiativ informasiyadan istifadə zəruretini öyrətməkdən ibarətdir.

VII. Davamiyyətə verilən tələblər:

Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII. Qiymətləndirmə:

Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzər alınır

Tələbelərin biliyi 100 ballıq sistemdə qiymətləndirilir. Bundan 50 balı tələbə smestr ərzində, 50 balı isə imtahanda toplayır. Smestr ərzində toplanan 50 bala aşağıdakılardır aiddir: 20 bal seminar və labaratoriya dərslərində fəaliyyətinə görə, 30 bal kollekvuma görə. İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir. Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir;
- 9 bal- tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun mətnini tam aça bilir;
- 8 bal- tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçilmiş materialı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir;
- 6 bal- tələbənin cavabı əsasən düzgündür;
- 5 bal- tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir;

-4 bal- tələbenin cavabı qismen doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;

3 bal- tələbenin mövzudan xəberi var, lakin fikrini əsaslandırma bilmir;

1-2 bal- tələbenin mövzudan qismen xəberi var.

-0 bal- suala cavab yoxdur.

Tələbenin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbenin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.

Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında) aşağıdakı kimi qiymətləndirilir.

| | | |
|-----------------|------------|---|
| 91 – 100 bal | əla | A |
| 81 – 90 bal | çox yaxşı | B |
| 71 – 80 bal | yaxşı | C |
| 61 – 70 bal | kafi | D |
| 51 – 60 bal | qənaətbəxş | E |
| 51 baldan aşağı | qeyri-kafi | F |

IX.Davranış qaydalarının pozulması:Tələbə Universitetin daxili nizam-intizam qayda-larını pozduqda onun haqqında əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.

X. Təqvim mövzu planı: Mühazirə 10saat , laboratoriya 5 saat Cəmi 15 saat

| N | Keçirilən mövzuların adı və məzmunu | Mühazirə | Laboratoriya | Tarix |
|---|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------|--------------|-------|
| 1 | 2 | 3 | 4 | 6 |
| 1 | Mövzu № 1. Kompüter elminin tarixi. Plan: 1.Ədədi informasiyanın emalı qurğuları 2.Hesablama texnikasının inkişaf tariixi və EHM nəsilləri və arxitekturası 3. XX əsrə informasiya texnologiyalarının güclü inkişafı. Mənbə: 1,2,3,4 | 2 | | |
| 2 | Mövzu № 2. Kompüterdə emal edilən kontent və hökumətin informasiyalasdırılmasının təməl prinsipləri. Plan: | 2 | | |

| | | | | |
|---|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---|---|---|
| | <p>1. Kompüter və informasiya texnologiyaları 2. İstifadə olunan texnologiya 3. Hökumətin informasiyalasdırılmasının temel prinsipləri 4. İdareetmənin nəzəriyyəsi və praktikası. 5. Informasiya emalının müasir üsulları 6. Verilənlərin kompüter texnologiyasının adı texnologiyadan fərqi. Mənbə: 1,2,3,4</p> | | | 2 |
| 3 | <p>Mövzu № 3. Kompüter elmlərinin metodologiyası. Plan: 1.Elm haqqında ümumi məlumat. 2.Elm və insan problemi. 3. Elmi metodologiyada problemli situasiya 4.İnkişafın düsturu. Mənbə:1,2, 3.</p> | | 2 | |
| 4 | <p>Mövzu № 4. Elmi tədqiqatlarda assosiativ informasiyadan istifadə zərurəti. Plan: 1.İctimai şürur çoxsəviyyəli çoxnaqılı informasiya kanalı. 2.Elmdə gerçəklilik və qeyri müəyyənlik məsələləri. 3.Assosiativ tədqiqatın xarakterik metodoloji aspekti. 4.Problemə assosialogiya mövqeyindən yanaşma zərurəti. Mənbə : 1,2,3.</p> | | 2 | |
| 5 | <p>Mövzu № 5. Assosiasiya və özünütəşkil məsəlesi. Plan: 1.Assosiasiya və assosialogiya anlayışı 2. Assosiasiya və özünütəşkil məsəlesi.</p> | 2 | | |

| | | | | |
|----------------------------------------------------------------------------------------------|--|--|---|--|
| 3. İformasiya kvanti ve onun təsir gücü. 4. Obyektin informasiya fəzəsi. Mənbə: 1,2,3. | | | 1 | |
|----------------------------------------------------------------------------------------------|--|--|---|--|

XI. Fənn üzrə tələbələr, tapşırıqlar:

Fənnin tədrisinin sonunda tələbələr "Kompüter elminin tarixi və metodologiyası" kursundan müəyyən biliklərə malik olmalı, o cümlədən fənn haqqında nəzəri və praktik şəkildə fikirlərini əsaslandırmağı bacarmalıdırılar.

"Kompüter elminin tarixi və metodologiyası" fənninin tədrisi zamanı tələbələrə kompüterin strukturuna aid olan müxtəlif bölmələrinin və praktik tətbiqini öyrədilməsi fənn üzrə qoyulan əsas tələblərdən biridir: "Kompüter elminin tarixi və metodologiyası" fənninin tədrisi zamanı qoyulan tələblər aşağıdakı kimidir:

- Mühazirə mətninin hazırlanması,
- test tapşırıqları,
- referat işləri,
- fərdi tapşırıqlar,
- praktiki məsələlər

XII. Fənn üzrə təlimin nəticələri:

- Kompüter mühəndisliyinin tarixinin öyrənilməsi.
- Kompüter elmlərinin metodologiyasının öyrənilməsi
- Elmi tədqiqatlarda assosiativ informasiyadan istifadə zərurəti.
- Assosialogiya və özünütəşkil məsələlərinin təhlili.

XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

XIV. Kollekvum sualları.

Birinci kollekvum sualları.

1. Kompüter elminin tarixi.
2. Ədədi informasiyanın emalı qurğuları.
3. Hesablama texnikasının inkişaf tariixi və EHM nəsilləri və arxitekturası.
4. XX əsrдə informasiya texnologiyalarının güclü inkişafı.
5. Kompüter və informasiya texnologiyaları.
6. İstifadə olunan texnologiya.
7. Hökumətin informasiyalasdırılmasının temel prinsipləri.
8. İdarəetmənin nəzəriyyəsi və praktikası.
9. İformasiya emalının müasir üsulları.
10. Verilənlərin kompüter texnologiyasının adı texnologiyadan fərqi.

İkinci kollekvum sualları.

1. Kompüter elmlerinin metodologiyası.
2. Elm haqqında ümumi məlumat.
3. Elm və insan problemi.
4. Elmi metodologiyada problemlı situasiya.
5. İnkışafın düsturu.
6. Elmi tədqiqatlarda assosiativ informasiyadan istifadə zərurəti.
7. İctimai şüur çoxsəviyyəli çoxnaqılı informasiya kanalı.
8. Elmdə gerçeklik və qeyri müəyyənlik məsələləri.
9. Assosiativ tədqiqatın xarakterik metodoloji aspekti.
10. Problemə assosialogiya mövqeyindən yanaşma zərurəti.

XV. İmtahan sualları:

I-blok

1. Kompüter elminin tarixi.
2. Ədədi informasiyanın emalı qurğuları.
3. Hesablama texnikasının inkişaf tariixi və EHM nəsilləri.
4. XX əsrde informasiya texnologiyalarının güclü inkişafı.

II-blok

5. Kompüterdə emal edilən kontent və hökumətin informasiyalasdırılmasının təməl prinsipləri.
6. Kompüter və informasiya texnologiyaları.
7. İstifadə olunan texnologiya.
8. Hökumətin informasiyalasdırılmasının təməl prinsipləri.
9. İdarəetmənin nəzəriyyəsi və praktikası.
10. İformasiya emalının müasir üsulları.
11. Verilənlərin kompüter texnologiyasının adi texnologiyadan fərqi.

III-blok

12. Kompüter elmlerinin metodologiyası.
13. Elm haqqında ümumi məlumat.
14. Elm və insan problemi.
15. Elmi metodologiyada problemlı situasiya.
16. İnkışafın düsturu.

IV-blok

17. Elmi tədqiqatlarda assosiativ informasiyadan istifadə zərurəti.
18. İctimai şüur çoxsəviyyəli çoxnaqılı informasiya kanalı.
19. Elmdə gerçeklik və qeyri müəyyənlik məsələləri.
20. Assosiativ tədqiqatın xarakterik metodoloji aspekti.
21. Problemə assosialogiya mövqeyindən yanaşma zərurəti.

V-blok

22. Assosialogiya ve özünüteşkil məsəlesi.
23. Assosiasiya ve assosialogiya anlayışı.
24. Informasiya kvanti və onun təsir gücü.
25. Obyektin informasiya fezasi.

"İnformasiya texnologiyalarının tarixi və metodologiyası" fənninin sillabusu "İnformasiya texnologiyaları və telekommunikasiya sistemləri" magistr ixtisası üzrə tədris planı və fənn programı əsasında tərtib edilmişdir.

Sillabus "Texnologiya və texniki elmlər" kafedrasında müzakirə edilərək, təsdiq edilmişdir (7 Fevral 2025-ci il, protokol № 06).

Fənn müəllimi:

dosent, A. A. Dəmirov.

Kafedra müdürü:

dosent, R. F. Əliyev